

MƏCLİSİ-MƏBUSAN İZDİHAMİ – CÜMHURİYYƏTİN ŞƏRƏFLİ GÜNÜ

1918-ci ilin 28 mayında millət öz müqaddərətini təyin etmək hüququna nail olduğunu göstərdi. Azərbaycan xalqı öz istiqlalına inandı, hürriyyat və səadət günəşini gördü.

1918-ci il noyabrın 19-da qəbul olunan qanuna əsasən 120 əzaliq Məclisi-Məbusanın açılması xüsusunda Məhəmməd Əmin Rəsulzadə bütün Azərbaycan əhalisine müraciət etdi: "Vətəndaşlar, zamanın əhamiyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülh-iümumi konfransı uzaq deyildir. O zamana qədər vətənimizi ixtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətin yenidən təşkil edəlim və var qüvvət və mücahidəmizlə sülh-iümumi məclisina yığışalı". (1, sah. 41)

Azərbaycan Parlamenti bütün çatınlıklarla baxmayaraq, zülm və istibdadın astanasından yenidən xilas olmuş bir vaxtda paytaxt Bakıda ilk iclasını açırdı.

Qalbi vətən sevgisi ilə dolu olan iclas təsisçiləri iclası milli təşkilatımızın mərkəzi sayılan "İsmayıliyyə"da açmağın müəssər olmamasından son dərəcə təsirlənir, lakin bu heç bir vəchla ruh düşkünlüyü yaratmır. Şuranın sadri Məhəmməd Əmin Rəsulzadənin nitqindən inam, əzm, mübarizə duyuşur: "Ev yanar, amma millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz". (1, sah. 23)

Azərbaycan xalqının bu tarixi gün üçün nə qədər qurban verdiyi, nə qədər zülma, əzaba qatlaşdırıcı ölçüyagalmazdır. Parlament fəaliyyətə başlamazdan öncə də, sonra da şüarı – millətin müdafiəsi, mühafizəsi, müqaddərətinin həlli və bu yolda sülhün qalibiyəti idi. Həm də Azərbaycanın bütün dövlətlər içerisinde öz yeri və istiqlalını sübut etməyə haqqı olduğunu bütün dünyaya çatdırmaq yolunda parlament ən layiqli vasita idi.

Azərbaycan Parlamentinin ilk iclas günü unudulmaz tarixi

hədisədir. Çünkü anarxiya qırılmış, Bakı azad edilmiş və azadlıq fədailəri öz uğurlarını paytaxt şəhərdə qeyd etməyə nail olmuşdular. Milli hüquq və istiqlalını başəriyyətə bəyan etmək üçün parlament ən güclü silah idi. Hər kəs parlamentin açılışı münasibəti ilə sevinir, sevincini ifadə etmək üçün qazalardan tabrik məktubları galirdi.

Bütün Məclis nümayəndələri bu hadisəyə biganə yanaşmamış, hər kəs bu haqda öz təəssüratını yazmışdır. Lakin diqqəti an çox cəlb edən böyük millətçi Üzeyir Hacıbəylinin "Təəssürət" məqaləsidir: "Parlamanımız açıldı, gördük, Fətəli Xan doğru dedi ki, yatsa idik da yuxumuza girməzdı".

Məqalənin hər bir cümləsi milli qurur hissi oyadır və insanların fərəhini, sevincini açıq-aydın göstərir. Parlamentin açılışı zamanı zal o qədər dolu idi ki, bu birliyin əzəmati heç bir qüvvənin təsirindən sarsılmazdı. Bütün qəlam sahibləri öz yerlərini alıb iclasın başlanmasına gözlayırdı. Və nəhayət, iclas başladı. Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə Məclisde ilk nitqi söyləmiş və iclası açıq elan etmişdi. Üzeyir Hacıbəy öz məqaləsində bunu qururla belə ifadə edir: "Padşahlı mamləkatlarda məclisi-məbusanı padşah aça, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı".

Siyasi vəziyyətin çatin olduğu bir vaxtda, xarici qüvvələrin hücumunun labüdüyü zamanında parlamentin açılması çox çatin idi. Lakin şərait nə qədər mürəkkəb olsa da, parlamentin açılmasına maneə yaratmadı. Əksinə, Məclisi tezliklə açmağın zəruriliyini təsdiq etdi.

Azərbaycan Cümhuriyyətinin mübarək bir yolla addimlaşması üçün parlamentin tezliklə fəaliyyətə başlaması və ürəkla çalışması lazımdı. Lakin bir qrup qeyri-müsəlman cəmiyyətləri, hökumət

icində hökumət yaratmaq niyyətində olanlar vəziyyətin fövqəladə olduğunu təsdiqləməyə çalışırdılar. Belə bir zamanda seçki üçün vaxt tələb olundu. Gecikmiş bir vaxtı daha da gecikdirmək istiqlaliyyətimizin tanınması və qəbul edilməsinin ləngiməsi baxımından alverişli deyildi.

Mövcud vəziyyəti nəzərə alaraq, parlament seçki üsulu ilə deyil, "kovpitasiya", yəni kanardan salahiyətli şəxsləri cəlb etmək üsulu ilə toplandı.

Millat fədailəri hər bir üsuli-tədbirin müvafiq vəziyyətdən irəli gəldiyini xalqa müraciətlə izah edir, insanları intizarda qoymurdular. Buna görə də Məclisin açıldığı gün iclas çox böyük izdihamla qarşılandı. Xalq həmin tarixi günün intizarında idi və sevinci qururla yaşamaq istəyirdi.





Lakin milləti azad və müstəqil görmək istəməyənların sayı da kifayət qədər çox idi. Üzeyir Hacıbəyli çıxışlarında deyirdi: "Gözlər var ki, dünənə qədər asır və qul olan bir milləti, bu gün azad və sərbəst görmək istəmir. Qulaqlar var ki, ləl edilmiş bir dilək, bir millət dilənən bu gün açılıb da söz söyleməsini eşitmək istəmir. Qalblər var ki, bir əsrənən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmir". (1, sah. 43)

Lakin bədxahalar nə fitnələr törətsalar də, öz qarşılarda əsərat zəncirini bir daha boynuna salmaq istəməyən Azərbaycan Cümhuriyyətini gördülər. Parlamentin açılması ham daxili, ham da xarici qüvvələrin istiqlal inamlı, cəsarətli bir millətin öz səsini dünyaya bəyan etmək gücünə malik olduğunu göstərdi. Məclisdən çıxan hər bir səs xalqın səsi idi.

Bundan başqa, parlamentin açılışı, Cümhuriyyətin Məclisi-Məbusanı ilə hökumət daha ciddi bir görünüşə sahib oldu. Parlament daxili işləri nizama salmaqla bərabər, ham da mühüm qanun və qararlar qəbul edəcəkdi. Qarşıda yeni təsisatı inamlı addimlaşmaq, millətin müqaddərətini həll etmək kimi müqaddəs vəzifə gözləyirdi.

Parlamentin tərkibində müxtəlif millətlərin nümayəndələrinin mövcudluğu Cümhuriyyətin şührətinin – "başəriyyat üçün sülh" olduğunu bir daha sübuta yetirdi. Azərbaycanda heç bir millət nə hakim, nə də məhkum olma-

CÜMHURİYYƏT SƏNƏDLƏRDƏ



Das Problem

Asebeidschan

*Verlag der Zeitschrift „Kaukasus“
Berlin-Charlottenburg 1919*

mali, hər bir vatandaş ümumi vətənin mənafeyini müdafiə etməli idi. Parlamentin iclaslarında bütün millətlərin nümayəndələri birgə iştirakla məmləkatın gələcək müqəddərətini həll etməli idi. Müşərək hökumətin təşkili təmin olunmalıdır. Çünkü bu günə qədər müxtəlif firqlar hala ümumi dil tapa bilməmişdilər. Ayrı-ayrı millətlər Ümumrusiya Məclisi-Müəssisəsinin Azərbaycan hökuməti tərəfindən qəbul və təsdiqini şərt qoyurdu.

Üçüncü Aleksandr rus taxtına çıxar-çıxmaz Rusiyada parlament programının hazırlanması üçün göstəriş verir və həmin program hazırlanaraq çara təqdim olunur. Program müzakirədən keçirilir və qəbul edilir. Lakin Rusyanın bir qrup missionerləri bunun mənasının "qovorılınaya", yəni boş-boş səhbətlər maskəni olduğunu söyləyərək əhalinin mənfaətinə dair heç bir iş görülmədiyini diqqətə çatdırırlar. Əsas səbabı isə, təbii ki, missionerlərin xalqa etdiyi zülmün üzə çıxarılmaması idi. Əgər parlament fəaliyyətə başlasa idi, məsələlər

müzakirə edəcək və bütün çatınlıklär üçün çara tapacaqdı. Yol uzun və çatın olsa da, məqsəd aydın idi.

Parlamentin açılması barədə yazılınlardan məlum olur ki, Məclis nümayəndələri bir an da olsun millətin müqəddərətini unutmamalı idilər. Parlamentin görəcəyi işlər çox idi. Nizam və asayışın bərpası, xarici və daxili təcavüzün qarşısını almaq isə əsas məsələ kimi qarşıya qoyulmuşdu.

Xalqın çox sevincli və qürurlu görünməsinin səbabı parlamentin möhkəm və milli əsas üzərində qurulması idi. Əsrlərlə zələr olmuş bir millətin idarəsi öz əlində olacaqdı. Üzeyir Hacıbəyli "Tarixi günümüz" məqaləsində bu qüruru ifadə edir və hər bir çıxışında hadisələri xalqın nicat yolu kimi qiymətləndirirdi: "Bu gün o gündür ki, Azərbaycan türklərinin milli məclisi, milli şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklində girir". (4,184)

Üzeyir Hacıbəyli Rəsulzadənin parlamentin açılış nitqini o qədər



orada müzakirə olunar və qarşısına bir sədd çəkilərdi. Ona görə də missionerlər bunun Avropaya, Amerikaya yayılmasıni istəmirdilər.

Lakin Azərbaycan Parlamenti missionerlərin dediyi kimi "qovorılınaya" yox, müqəddəs bir yer olub, millətin dərdi, vətənin mənafeyini

gözəl təsvir edir ki, insan bu gün da öz sevinc hissini gizlədə bilmir: "Qol atmaqdən bu yaxşıdır. Bunda ixlasi-qalb və səmimiyətla bərabər, sərd edilən kələmdə bir də böyük bir ciddiyət mövcud olduğuna hər kəs inanıb natığın hər sözünə lazıminca əhəmiyyət verir-

di. O idki, hər bir cümlə axırında alqışlar yağır". (1, 88)

Parlament bütün problemləri, milli mənafeyi, millət məsəliyyətini da şüəra çevirərək öz işinə başladı. Milli Şuramızdan çıxan səslərin həqiqiliyinə hər kəs inanırdı. Bunun nəticəsində atrafin hücumundan üzə ağ çıxacağımıza, xarici qüvvələrin geri çəkilməsinə və sabitlik içində daxili islahatlar aparmanın daha asan olacağına inam böyük idi.

Iclas salonunun qarşısındaki izdiham bir millətin öz istiqlalını necə bayram etdiyini göstərirdi. Hər kəs bu izdiham içərisində özünəməxsus, öz qəvadığı şəkildə istiqlaldan, hürriyyətdən, istiqbaldan səhbət açırdı.

Parlament binasının önündə fəxri qarovalular dayanmışdı, giriş hissə xalıllarla bəzədilmiş və binanın üzərində Azərbaycan bayrağı dalğalanındı. Nəhayət, saat ikinin yarısında iclas başlandı. İclası M.Ə.Rəsulzadə böyük nikbinliklə, tükanmaz ruh yüksəkliyi ilə açaraq Azərbaycanın istiqlal tarixindən, rus istibdadından dənisi. Eyni zamanda, çıxışında qeyd edir ki, Azərbaycan xalqının heç vaxt rus xalqına, rus mədəniyyətinə qarşı dostluq və məhəbbətdən başqa fikri olmayıb. Bütün millətlərin yolunun bir olduğunu vurğulayır, bunun üçün çalışmağı, bu yolda mübarizəyə hazırlığı diqqətə çatdırır. Onun türkəşmək, İslamlamışmak, müasirləşmək əlamətindən ibarət olan bayraqımızın bir daha enməməsi üçün söylədiyi sözləri Məclisaya qalxaraq alqışlarla qarşılıyır və həmin sözlər bu gün də əyilməzliyin nümunəsi kimi yaşayır.

Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirib, yetərsay

olmadığı üçün toplantılarından 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi tədbir sayılır – biri 1919-cu ilin 28 mayında Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etdiyi günün ildönümü, digari 1919-cu il 15 sentyabr tarixində Bakının azad edilməsinin ildönümüne həsr olunub. İclaslardan dördü – Rus inqilabının ikinci və üçüncü ildönümləri münasibəti ilə, 1919-1920-ci illər Martin 12-də, Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığı münasibəti, 1919-cu il 27 iyun tarixli və 1920-ci il 14 yanvar tarixli Azərbaycanın müstəqilliyinin de-faktō tanınması ilə bağlı tantənəli iclasları keçirilib. Digərləri ölkənin daxili və xarici siyaseti, iqtisadi qanunvericiliyə dair qanun və qərarların qəbulu və müzakirəsi ilə əlaqədar olub.

Azərbaycan Cümhuriyyəti Parlamenti dövründə 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılb, onlardan 230-u qəbul edilib. Parlamentin Nizamnaməsi olan "Azərbaycan Parlamentinin Nakazı (Talimatı)" onun faaliyyətini tənzimləyirdi.

Azərbaycan Parlamenti Şərqdə azad və demokratik təsisatlara arxalanaraq, qadınlara seçmək və seçilmək hüququ verən, xalqın və dövlətin mənafələrini bilavasita özündə birləşdirən, insan hüquq və əzadlıqlarına xidmət edən bir parlament olmaqla fəaliyyəti müddətində bir çox tələyülü məsələlərin həllinə nail ola bildi. Məhz buna görə də o, öz adını Azərbaycan tarixinə unudulmaz sahifələr yazdı və xalqımızın qalbində əsrərlə yaşamaq hüququ qazandı. Onun fəaliyyətinin və adının bu gün şərəflə xatırlanması, parlament fədailərinin xatırəsinin əziz tutulması deməyə əsas verir və bu, dənilməz bir həqiqət, tariximizin şərəfli sahifəsidir. ♦

Ləman Muxtarova

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı
E-mail: lemanazfen@gmail.com

Ədəbiyyat:

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenografik hesabatlar). I cild, Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, 976 səh.
2. "Azərbaycan" qəzetində Parlament hesabatları və şəhərlər (noyabr 1918-aprel 1920). II cild. Bakı, Qanun Nəşriyyatı, 2016, 656 səh.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Lider" Nəşriyyatı, Bakı, 2005, 479 səh.
4. Dilqəm Əhməd. Fərqlilər. Bakı: TEAS Press Nəşriyyat evi, 2015. 216 səh.

Резюме

Эта статья посвящена открытию первого заседания Парламента и сложившемуся впечатлению от первого дня заседания. 28 мая 1918 года, после объявления Азербайджана Демократической Республикой, правительство 19 ноября того же года приняло решение о создании парламента для установления порядка во внутренних делах и для ведения внешней политики.

Ключевые слова: Парламент, Расулзаде, заседание, толпа.

Summary

The article is dedicated to the opening of the first meeting of Azerbaijan Parliament and its influence on the crowd. After declaration of the Azerbaijan Republic in 1918, the government had to call Parliament in order to regulate internal affairs and to carry out foreign politics. The article touches to the issues such as working not only for the aim to make important laws and decisions, but also to fulfill the slogan "peace for humanity".

Key words: Parliament, Rasulzade, meeting, crowd.